

ƏSƏRİN OSSA MƏZMUNU.

Danabas Xəndinin Xudajər bəy adlı bir kəndi (şəhərsəsi) var idi. Kəndin qışın varlığı, Karbolalı. Hədərlə sığ qardas olmuş dəniz, neçənən, dostunun oduunu nisanlaşmışdır. və Karbolalı. Hədərlə valət etdiğindən bir az vaxt keçməmişdi ki Xudajər bəy dostunun ovratı Zeynabə elə gondor. Xəndək Xudajərbəlin elçisini rədd etdiyən, yəni kətan arvadı bacarıq işləməti tələb etdiydi.

Kətan qazanın və olavanın vasitəsilə maqazinə janına getməyi istədi.

Xudajərbəi şəhərə getmək üçün işsizlər kəndli olən Məhəmməd Həsən amının eşşəjini istəti. Məhəmməd Həsən amı bəri xərci çəkənən, alara necə illərdən bəri arzuladı. Kərtənək, Zəjəratın getməyi həsrətləndirdi.

Bütün qazanın və olavanın vasitəsilə, Ləkin Məhəmməd Həsən amı eşşəjini verməyi bildirmədi. İstər istəmən, verirsa da, lakin ozy, arvadı və kisiq oyuq və rahatlaşır olurlar.

Xudajərbəi eşşəj alaraq şəhərə, qazinən janına gedir və məsləhənlər oduunu kibi qazla naqı edir. Oazı, Xudajərbəlin riyatı istəti. Xudajərbəlin bəylər olağanlaşdır, yəni Məhəmməd Həsən amının eşşəjini karvanşarəci sərət və bu pələ qazdzi qand və cəl alır. Oazı, riyatı alır və

bir neçə iləncə, sahid vasitəsilə Zeynabın köbəni kəsir. Xudajərbəi jaşı bılır ki, Zeynab onun evinə galmışdır. Onun ucyu iyəbzəsi, qazdzi məsləhət edərək surusur ki, ejər arvad galməsə, o ne etsin? Oazı, riyatı verir ki, «Zəfər, mən mənim qazdzi, kətan qazanın və ovratı Zeynabə».

Xudajərbəi kətan qazdanın olavanın yeznə bir hənkələr. Hökma gora Zeynabın erinə evinə getməsərək sərətindən cühdən yox, it olış kibi sivryjılıb Xudajərbəlin evinə salnahməldür. Hökma icra olunur. Zeynab kimsəsiz, myadətən olıduğu üçün Xudajərbəlin evinə getmək məcburiyyətdən qalır, cünkyə gələnənən, sənətənən, qazanın və ovratının.

Xudajərbəi Zeynabı tələndən sonra, onu devlatda da alına keçirir və bəyənəndən, evindən cənə atır. Xudajərbəi qazanı dəstən Karbolalı Hədərlən (xəudi Zeynabın) oqlu Aqa-Qululu verir. Məsləhət, bir başqasına verir və avzandı onun bacıları, alır. Aqa Qululu isə, qazanında nəfəsli sıfatlı işlədir.

Məhəmməd Həsən amının eşşəjini satılıb qazla riyat verildiğən üçün, o karbala zəjarəndən qazlı. Bir dərəd Məhəmməd Həsən amı və onun aibəsi böyük bir dərələr. Bu dərəd Məhəmməd Həsən amının qazanını və qazanını alımdır.

Gyn ortadan janım saat kecirdi ki Xudajərbəi jetidi şəhərə. Xudajərbəi eşşəj Möhəmməd Həsən amından istəndi, dedi ki, —manı nəcərnik istəj! Amma janı deñirdi. Nəcərnik istəməmisid; özgə mötləbi var idi. Əşər nəcərnikdən etarı Xudajər katda şəhərə gəlirdi—ləzimdi ki, bir az tez gələdi. O, ozy bilirdi—nəcərnik ançək gyn ortaya kimi divanxanada olar, gyn orta olcaq, divanxana baqlanır. Xejir, özgə mötləbi var! Xudajərbəj...»

Eşşəj qatış karvansaraya, Xudajərbəj işi qoşdu bazara. Dəlik gırvenklik qondıldan bir kalla alıb, vurdu gejməsinən, altına və bazardan çıxıb, buxzzana mahallinən dutub, basıldı, getmədi. Bir qədər gedib cöndy sol kycaya. Bi kycanı başa kəmə gedib gəndə sol-səmət. Bir dar kycanın gedib, və arxub tullanb, bir alcad qarşınları janıbdan durub, qandı qoşdu jəri və bəsləndi yestən qazanın ovratı topqarpana tömizləmədi. Sol qıçımı qalxızb, saq-əlia və saq-çəlyən qalxıbz, sol əlia salvarımlı halqaları silib və parapınbı çıxardıb, gedki sol əlinə və saq əlinə o tarafını, bu tarafını çıxıb, bir ösgəryi qoşdu. Qəndi vurdu qoltutquna, bir ösgəryi qoşdu bələdi. Həjətdən bir orvət səsi goldı. «O kimdi?» Xudajərbəi bər qarşısında döyüd. Bir az kecidi dərəb-ħəştəndən bizi qız usaqın qarşınla acıb və Xudajərbəi goran kimi, qarşına ortyb qəcedə həftə. Həjətdən əzəmən bi cyr səsi goldı: «Bu! ana, qapıda bir kişi kisi durbul!». Xudajərbəi qızın sozleşməni bər qədər gulyb caqırduq: qız: «A! qız qaz qaz evvdər!». Qız o qədər Xudajərbədən qorxdu ki, çyrət eləmədi qavab versin. Bu hində qarş-

acıbdı, bir qarşın oqlan qarşınla daraxılıb təcəyyüb ilə qozlarını diradi Xudajərbəjin gozynə.

—Qaz qaz evvdədi?

—Evvdədi sezyñi de!

—Qaz qaz qaz gormak istəjirəm.

Oqlar bir deməzib qarşınla və radd olıdu. Sənə goldı qarşınla acıb və dedi «gəl!».

Xudajərbəi bəsənən, ejib, qarşınla içirir, iki pillo jendi həftə. Gəryək budur ki, qazının ovratı həjətdə paltar jujurdu. Cünkyə qarşın qarşınla acımnas xəbərdarlıq verdi: «Xənəm kənar ol, adam golit!».

Həjətin bir somitində var idi, ənənəvi janıbdan cölxucha iyülmüş paltar qazanmışdır. (Janıbdan paltarnın cirkili sıdü axub golib qarşınla janıbdan gol durmuşdu). Xudajərbəi jəri astən həftəsən oxşamışdır. Cvnky burda dərt divardan suvaib, bir sej xox idil. Həjətin eni on adımlı və uzuunu on bes adımlı ancaq olardı. Sol tarzıda divar somt qazanmışdır, cij kərpic, vəsəlam. Bölkə, bura qazınları dəl həjtədir. Cünkyə bu həsəndən evi xordur ki, onun bacılastı olmasın. Qəzəs, ejib qazınları bacı-baxçası, olımsa da. Xudajərbəi bər gurdyıl dəl həjtəndən suvaib ejiri bir sej gormədi.

Cəvən qazan Xudajərbə dedi: «dur burda!»— və oy həjətin şəq somitindən girdi bir dar jola. Jox oldu. Bir az kecidi bir qoç kisi belli byklyms. haman dar joldan çıxıb sol əli cibindən və saq əli qozlarını ysto, bir qədər javuq galib yznyndu dətdu Xudajərbəj:

—Sezyñi nadir dadas?

—Əmi, qaz qaz qaz goraçəjəm, işim var.

—Son haralısan, əzizim?

—Mən-Danabas katdasi Xudajərbəjəm, qazbən gormak istəjirəm.

—Kəminin altındakə nodir, qadan alım?

—Qəddi, gotirmişəm qazbə aqaja. Bir xej işim var, bu da qazbən qaznırıñdır.

Qoca kisi galdığı ilə işqatıldı, getdi. Bir neçə daqıqlıdan sonra bir cavın oqlan da joldan çıxıb olla Xudajər işarə elədi gəlsin. Xudajərbəi oqlanları dələnənən dər jol iş gedib girdi qohvəxanaya. Və basmadaların çıxardıb oqlanları dələnənən qazbən qaznırıñ otqazı.

Xudajərbəj icəri girən kimi belə dəvikdi ki, salamla da jədəndən çıxırdı. O cox təcəyyüb elədi ki, haman gordiyə qoca kisi qazlıb xuxarə basda deşşəj ysto. Soz jox olystı basda dyşydi ki, qoca kisi qazlıb ozydi. Bu səbəbə, nə inki Xudajərbəj salam verməsindən rəngəndə olañdı, hələ balka qazbə aqaja durub salan verib xuxarə basda jer ger-sətdi.

Xudajərbəj dybərə salam verib kecidi xuxarə basa və oturub qəndi qoşdu jera.

Qazınları otqazı jecə uça və aq otqazı. Bu otqazı otur jeddi taxca və taqı var və hec biniş bos dejil. Taqlara dzylybyd vəcə bərni və hadisiz cini qab. Taxcalara dzylybyd bir neçə samavar, sandıqca, qojan, durnib, bes kalla rus qandı və xırdatavat sejlordan. Beş on taxca dələdu boxca və palternan. İki taxca dəli kitab ilədir. Fərşə salınbı pyrvalda xalı və xalıcılar.

Otaqın xuxarə basında qojulub ye iri dəmir sandıq. Sandıqların yata adan bojudu qalanlıböcək xalçə, kecə hamal palaz. Bir tarafda cadırsıbo byklyb qojulub vəcə ilə dör-bəs dəst jorqan deşək

Qazbə məxəmət deşək ysto oturub dəjənməsibdən qaztəqə.

Elsı ki Xudajərbəj qəndi çıxardıb qoşdu jera, qazı gyl-gylə yznyndu Xudajərbəj və dedi:

—Bəj, bu qandı nədi bu na işdi?

Xudajərbəj gyl-gylə qavab verdi:

—Qazbə aqə, bir xej işimiz var. Bu qəndi gətirdim aqşə sirinliyi olsun.

—Aj sirin kamələ olsan, manım qardaşım. Jəqin ki kəbin kəsdirəçəksen sən?

—Xejir qazbə aqə, kəbil deñil, siqədir.

—Na ejib var, siqə deñi cox gəzel, cox gəzel.

Allahı myrabər eləsin. Siqəni son ozym elijirən, ja ozgəsli?

—Xejir qazbə aqə ozym elijirən ejər iş dzyəlsə.

Qazbə yznyndu qazbən qaznırıñ dəstib, nekərimi qazbən ona bujurdu ki, qandı ortaləndən gotyrşan, qazan doldursun və caj gatırıns. Sonra gəno yznyndu dətdu Xudajərbəj:

—Neçə bujurdu, iş dzyəlsə?

—Bəli qazbə, aqə, işi işi bir tərənənən joluna qoşanbəz biz siza duacə olarsıq.

—Daxi no tori var ki, siqəni oxursan qurtarib gedər da.

—Jaxşı bujurvarsan qazbə, aqə, amə lazımdıb ki ovratı tarafındən vəcəli olsun.

—İbətdə, man demirəm ki vəcəl olmasın, vəcəl dər gərok olsun, sahəd vəcəl vəcəl.

Xudajərbəj qazınları qaznırıñ cavabına bir qədar dzhölib və saq əlinin şəhadət barnaçlıb xuxarə qaznırıñ dedi:

—Bax aj qazbə, aqə, and olıstı o bizi jaradən allaha, son ərin manım bu işimi aşşasın, man mol-əm adanı ejər bəslişəm və sonin joluñ əsrigəsim.

—Bərədən, manənən başlıq salamat eləsin. Mono bə lazımdıb, başlıq qazbən başlıq salamat eləsin.

Qazbə bu sazları dejəndən saq əlini da jərdən böyük kalla bojudu qaznırıñ qaznırıñ.

Xudajər əşənən, salıb aşşa, bir qədər fikir eljib qazab verdi: «Bəli belədi».

Qazbə dybərə yznyndu dətdu Xudajərbəj:

—Pəs hanı sonin vəcəlini və sahələrini?

—İbətdə ki na vəcəl var, nə sahəd, gorok neçə olacaq.

Qazbə cox təcəyyüb elədi.

—Ba sanın na vəcəlini var, nə sahədin var. Həradan man siqə oxumışaçan?

—Bəli belədi qazbə aqə, belədi..

—Vəllah, man sanın sejərindən has acanırm. Ərəb siqə oxumışaçırıns, gorok ovrat tarafından vəcəl vəcəl, man də sitən oxumış. Ərəb vəcələr və sahələr burda deşşəj. Və basmadaların çıxardıb oqlanları dələnənən qazbən qaznırıñ.

Xudajərbəj dybərə salam verib kecidi xuxarə basa və oturub qəndi qoşdu jera.

Qazınları otqazı jecə uça və aq otqazı. Bu otqazı otur jeddi taxca və taqı var və hec biniş bos dejil. Taqlara dzylybyd vəcə bərni və hadisiz cini qab.

Taxcalara dzylybyd bir neçə samavar, sandıqca, qojan, durnib, bes kalla rus qandı və xırdatavat sejlordan. Beş on taxca dələdu boxca və palternan. İki taxca dəli kitab ilədir. Fərşə salınbı pyrvalda xalı və xalıcılar.

—Qazbə aqə, sozyn aqə bədər ki, bizim Dana-bəs kəndində bir dər ovrat var. Mənim惆اندا kifimlərdə omu siqə elijir, amma ovrat golmır. Bil-miron vərykylərlər jədi? Dejir—getməram ki, getməram. İndi qalımsın belə. Sizin qulqılıqunuza galmakda qəsdim bu idi ki, bu ərzimi sizə jetirim, gorym siz no bujurursunuz bu omra. Balka bir car tapasınız.

Bu hində haman qazbə usaqı başını soxdu işçinə dedi:

—Anam bədər?

Qazbə qazbən yznyndən qazbən kimi, qazbə radd olıdu. Suna cəvan oqlan qazanın gatırıb qoşdu qazbən qazbən işarə elədi. Qazbə qazanla damaqına salıb yznyndu dətdu qonqara:

—Indi pas na tor dejirən elijik?

—Bəsindən denim, qazbə aqə, har neçə olmus olısa, gorok dzyaləsən bu işi.

Qazbə qazanla bir bər qullub vərur basaşın bulşa-bulşa dedi:

—Bəli katdən işi gırvenkə qəndi, zornan ovrat gotırıb qazanın sonin qojunu. Get ej hapand.

Xudajərbəj qazınları qaznırıñ cavabına bir qədar dzhölib və saq əlinin şəhadət barnaçlıb xuxarə qaznırıñ dedi:

—Bax aj qazbə, aqə, and olıstı o bizi jaradən allaha, son ərin manım bu işimi aşşasın, man mol-əm adanı ejər bəslişəm və sonin joluñ əsrigəsim.

—Bərədən, manənən başlıq salamat eləsin. Mono bə lazımdıb, başlıq qazbən başlıq salamat eləsin.

Qazbə bu sazları dejəndən saq əlini da jərdən böyük kalla bojudu qaznırıñ qaznırıñ.

Qazbə sozleri dejəndən saq əlini da jərdən böyük kalla bojudu qaznırıñ qaznırıñ.

Qazbə sozleri dejəndən saq əlini da jərdən böyük kalla bojudu qaznırıñ qaznırıñ.

Qazbə sozleri dejəndən saq əlini da jərdən böyük kalla bojudu qaznırıñ qaznırıñ.

Qazbə sozleri dejəndən saq əlini da jərdən böyük kalla bojudu qaznırıñ qaznırıñ.

Qazbə sozleri dejəndən saq əlini da jərdən böyük kalla bojudu qaznırıñ qaznırıñ.

Qazbə sozleri dejəndən saq əlini da jərdən böyük kalla bojudu qaznırıñ qaznırıñ.

Qazbə sozleri dejəndən saq əlini da jərdən böyük kalla bojudu qaznırıñ qaznırıñ.

Qazbə sozleri dejəndən saq əlini da jərdən böyük kalla bojudu qaznırıñ qaznırıñ.

Qazbə sozleri dejəndən saq əlini da jərdən böyük kalla bojudu qaznırıñ qaznırıñ.

Qazbə sozleri dejəndən saq əlini da jərdən böyük kalla bojudu qaznırıñ qaznırıñ.

dejib qurtardı, amma olini çökmodi. Bu halidə saxlıb diqot ilə baxıbı Xudajarbojin yzyny. Olini o vəqt qazabı ki, Xudajarboj rəzaqəv cavabı verdi. Xudajarbojin cavabbı bu oldu:

—Qazı aqa, fikrini hara daqtıbsarsın? Man bir adamlardan dejilim ki, soz dejim, və'de verim dalaşsında durmırımsı. Kisi borky başına nəden etri qoşur? Ondan etri qoşur ki, ona kisi deshlər. Pəs şaxs ki, yzda bir sez dedi, cəxəd, eysida ezzo soz dalaşs, dəxi onda kışkış sıfatı qalmadı ki. Son bir kalla urus qandı dejilər, man on bir kalla gatırıb. Uyğını mölək səhrəsən? Pulum joxdu mölmə? Xejr, dolatdından o qodar varlımdı, hec sanin tokı aqarınan janına xəçaltı qalmaram. Hec fikrini özgə zana daqtıma...

Xudajarboj sakit oldu. Qazı başladı:

—Allah sonı xocat olmasın. Rəfiqim, man səxsiyin simasında bilirəm ki, bu ni tor adamlı. Man indi müssyn adamı. Mənim olur həsəndə və bəlkə daxlı da artıb işləm. Mən şaxsın yzyny baxan kimi bilmərim ki, ni tor adamlı. Man sonı yzyny baxan kimi, işqin cladım ki son neça adımasın. Eşər sandan bəydməyim və naumidsə olsam idim, hec bu qədar dalaşsın durmaz idim sənnən. Amma xejr, məsaləli artıq lajəfatlı adımasın. Man do şənəcə rəftər elşənmərin ki, axırdı sonin janına xocat olun. Mənən lazımda on bir kalla qandı? Son man iki kalla qandıqırsın birinci dərəcədən qaydarlıq tətqiqəsi, anqəq aqzəb sırlımlından otəri neçə ki ezzıñ bu bürjurdun, bir kalla rus qondan səndən alaçاقəm. Vassallam. Mənim janxanı, artıq təməm joxdur. Sez jox, ejər qondan janxanı bir girvənən caj gatırıson, no səymə var?!

—Bax bu gozym ysta, bax bu gozym ysta... bax, gozym ysta, bax bu gozym ysta...

Bu sozleri dejidi və sol elini qoşdurdu qadıq qozymını gah sol gozymını ysta. Axtır sozünü bu vər tamam clədi.

—Dəxi sozün nadı qazı aqa? Buiñar hamıñsın bas ysta. İndi bas son mənim işimi no tor sazlaşsaqsan?

Qazı basıñsın saldı, aqəsa, bir qədər töshəb cəvirib —“aş allah” dedi və dördə aqəsa, getdi kitabları cəbib bir qara cılıldı kitab gotirib. Açılyıbx taxıbı gozymı və başlaşdı, alecxan osumıxıma. Qazının səsi cəxmrırdı, anqəd dədəqərlər təpsirdi. On daqıcı cekdi qazıyən oxıxıma. Sol elinin sahədat barmaqlımları, kitabını bir jerində saxlısbıb yzyny dutdu Xudajarboj:

—Bilərim böy, bu məsələ çotin məsələdir! Belə işlər az-az ittiqaf dysər. Kitabın ondan otori baxıram ki, gorş sərət bı xysusda, no bürjür?

Qazı bu sozü dejib, gona cündü kitabın bir qədər oxıxub sevinçlik kitabı, bykdyr qoşub naşırıma. —İnsallahi kaşf edəcəjam bı masaləni, kaşf edəcəjam, lap asan vəhili kaşf edəcəjam. Böy, bürjür gorş qandı yə cañ no vəqt galəçək?

—Qazı aqa, elə bu saat “elə” dejirən durum bu saat gedim, alım gatırıb. Mənim olunda catdırıb?

—Əzizim, qandı və calı, gotirəsən, qojarısan buraja, sonra gedib yc-dərt nəfər kondiñin olınlıdan gotirərsən mənim janına! Amma, gorş o şaxsın burası hamıñsın rəfiqlərindən ola. Onlarıñ birisi

gəlib mənən dejor ki, haman ovrot mənim anamıb, bu saxxa...-ja-nı səna—gəlmək istəlir, və manı bu xysusda vəkil eljibdi. Geçirlər, da şahdat verərlər. Vassallam, man do siqon exuram qurtarış gedər.

—Qazı aqa, ejər is bu çyr qurtaracaq, bu lap asan işdi. Yc-dərt nadı? Iyz adan kondiñindən təkarom bura; hec no soruşsərsən, sorus man dedijimi olan da deshlər. Kumin aqzəbdə mənim sozimdən çıxıxın?

Bu sozleri dejib, Xudajarboj durdu ajaq-

—Gedim gəryim kondiñindən adamlarınndan şəhərde kim tapa väleçəsem?

Xudajarboj qarşıdan cəxmaq istəjirdi, qazı cəqibə dedi:

—Bəy, içəri zəhmət cək, sənə iki vəsiqətim var. Əvvəla, budur ki qandı caja. sez jox pül verəcəksen. O pulsarı, son coldan tapmamış kimi, elbətdə almınıb təriq qazanılsın. Bəs cınyk belədi, bari saj-e işxəs alıb. Zəmanət lindi cox xarap olub. Adamlı əlyət tovlujuflar. Qarapet aqəja təzəklədə laxş, qand galib, adına Prodski dejilər. Saj-e elə haman qəddəm al. Cədəb alıbaldət ezyñ bilirən, no tor olar olsun.

Xudajarboj «bas ysta»—dejib istədi cəxəb getsin. Qazı gənə caqırıb qatırdı, otəqə:

—Özizim, man işz cladım, iki väsiqətim var birimi dədim, birim in dejdin ondan sonra azadsən:

—Bujur, qazı aqa.

—İkinci väsiqətim budur ki, bizim bu işimiz gərək olun gynnəz qazın jaňməzdə qalısmış.

—Aj qazı aqa, usaxsan? Man eli nadan bilim.

—Qulax as, sezymy qurtarəm: —bəli, bu is gərək maxfi qala.

—Gərək gizlin qala, hec kəs gorək bu işdən xəbərdər olmúa. O adamlar ki, son bura gatırışkəsən, gorək sonın elə rəfiqlərin olsun ki, bu sırri ozığınə vermesinlər. Ondan otarı ki, sez jox, burda bir xələr sərr amal joxdur, amma cınyk bu çyr işlər az ittiqaf dysər. Hər əsəndən guman edəcək kimi, burda bir xələf emal var. Pəs bu səbəbə bu is alıbtədə əlfiləh gorş sonın, məndim və sənən sahədlərinin arasında qala, vəssəlam. İndi gedə bilərsən.

—Bəs iştə qazı aqa, bas ysta, alıbtədə belədi.

Bu sozleri dejib Xudajarboj qazının evindən cəxəb üz qojudu getməklə.

Xudajarboj sevinçlik təz bazar məscidinin janına jetisib jendi bazar cajına, dəstəməz alıb girdi məscidə və namaz qılub, üz qojudu bazarə, carşılı gedib və qazı nisan verdiyi erməni soruşsəd, getdi girdi bir boyjk dycanə. Qoşəsən dalaşda bir qarın, qoşur erməni oturub jazıçı mösqul idi. Xudajarboj dycanən o səmtindən baxıb, bu səmtindən baxıb, cəxmrıdə cubunuq və başlaşdı doldurmaqə. Qarapet aqə qəlbini qojudi jəro və təcəyyüb ilə baxıb. Xudajarbojin yzyny. Xudajarboj cubunuq doldurub jeridil. Qarapet aqanın janına və olini qoştıq cibinə uzadıb və bir cimdiq qov cəxardıb dutdu Qarapet aqanın qabasına.

—Zəhmət olmasa, bir ispicə cek, bu qovu janıtmə.

Qarapet aqa qeçinən cavab verdi:

—Sən möjər gormyrən ki, bura qohva dykanı dejib? Itli çəhənməmə buradan, supa oqulu supa, itli

—Bax qardaşın böy, bu qand lap elə jaxş vəndidə. Bu qandı sənə verəcəjam jeddi manat tiki salıddı, bu lap jaxş vəndidə.

—A kisi zarafat eljirən. Qandı indi jeddiçi hər janda verirər da gozın möni qondı.

—Hərda jeddiçi verirər. Hec bəli sej olmaz, məzhab haqqı. Jeddi iki şahdan bir qapık asığı vermezələr.

Xudajar bir az dinnəjib gənə haman cubuq cəxardıb başlaşdı doldurmaqə. Qarapet aqa cibindən bir ispicə cəxardıb jandırıb. Xudajarboj cubuq atılsırdır və dedi:

—Jaxş-jaxş, mən coxdan bilirdim ki sən bacısanı, Hec sənən bacırmag olmaz. Jaxş-jaxş, getir bir kalla cek gorək no qədar galər.

Qarapet aqa jəka kallələrin birini qıcaqlıb cəjdii tarzıba:

—Bu işi bi da on, ijjimi, bu bes, bu ye, bu ikı, bu da turmə. Bəli dız oluz girvənən jartım. Otuz girvənkəsi otuz abbası, bu altı manat, cəxmaq dəqquq sabıñsın, qalar bes manat və bir sahəs.

Qarapet aqa qandı tarzıdan goturyv qoidu jera.

—Qarapet aqa, indi allaha sykər möni təmədbən ki?

—Necə işin təmədbən?

—İndi bildin man kimom da?

—Son kimom?

—Man, Danabas kəndinin katdaş Xudajarbojın!

—Mən do ikinci gild qupets Qarapet aqajam!

—Aj, atanı allah rəhimət eləsin. Bu sozleri man ondan otarı arz edirəm. İndi diniyada qəbəd adam coxatıbdır. Birisi qəbəd misə səda elər, and icar alıla peygamberi kii, yc qyndan sonra pulunu goti-rəmət. Ye gyn olur aj, bəlkə yc il. Ancaq, allah mənən bir olym gəndərsin. Bu çyr qəbəd islar dətmujum. Sozün doğrusu, bu gyn is bəla gatırıb, janımcı şəhər, hərəkət gatırıbmışam. İndi man bu qandı aparıram, insallah şybli təzəndən sənət bes manat və bir sahəs vəndurə hazır ejlərəm.

Qarapet aqa, bu sozleri esitək cəld qəndi apardı. Elə qojudi jerina və qojeşib səq olını qojudi Xudajarbojin cimina sol allı qarşılıq gəstərdi.

—Di get, get, cəx get, tez qoi get burdan.

Elo bu saat cəx get.

Xudajarboj dinnəz sojlkəməz dykandan cəxəb

və qojudi getmədi.